

## ƏBUBƏKR İBN XOSROV ƏL-USTADIN «MUNİSNAMƏ»SİNİN III VƏ IV FƏSİLLƏRİNİN HÜCVİRİNİN «KƏŞF ƏL-MƏCHUB» ƏSƏRİ İLƏ MÜQAYISƏLİ TƏDQİQİ

### Xülasə

Təqdim olunan məqalədə qarşıya qoyulmuş əsas məqsədlərdən biri **Əbubəkr ibn Xosrovun** «Munisnamə» əsərinin bir mənbə kimi dəyərləndirilməsidir. Digər qoyulmuş məqsəd bir informativ mənbə kimi qiymətləndirilən bu əsərin dini-fəlsəfi təriqət ədəbiyyatının öyrənilməsindəki əvəzsiz yerə mənsub olduğunu sübut etməkdir. Bu məqsədlə «Munisnamə» «aqioqrafik janr»ında yazılmış xüsusi çəkiyə malik olan əsərlərdən biri ilə paralel şəkildə araşdırılmışdır. Müqayisə üçün nəzərdə tutulmuş əsər bu sahədə xüsusi çəkiyə malik, «mənqəbə ədəbiyyatı»nın öncüllərindən olan **Əli ibn Osman əl-Cüllabi əl-Hücviri**yə aid olan fundamental aqioqrafik «Kəşf əl-məhcub» traktatıdır. Bu müqayisə nəticəsində «Munisnamə»nin cəmi iki fəslini təşkil edən hissəsinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğu aşkar edilmişdir. Əbubəkrin bu iki fəsildə təqdim etdiyi övliyaların, şeyxlərin, təriqət başçılarının təsəvvüf dini-fəlsəfi cərəyanında xüsusi çəkiyə malik olduğu aşkar edilmişdir. Əsərin bu baxımdan öyrənilməsi, məhz, bu müqayisə əsasında mümkün olmuşdur. Bu müqayisəli araştırma bizə «Munisnamə»nin «təriqət», «mənqəbə» ədəbiyyatının öyrənilməsindəki əvəzolunmaz rolunu aşkar etməyə şərait yaratmışdır. Əslində, əsərin cəmi iki fəslini təşkil edən bu material öz məzmun tutumu ilə bir çox müstəqil əsərlə bir sıraya qoyula bilər. Bu fəsillərin öyrənilməsi, tədqiqi hələ çox övliyanın öyrənilməsinə, çox mənbələrin araşdırılmasına xidmət edəcəkdir. Bu baxımdan «Munisnamə» hələ uzun zaman tədqiq ediləcək və araşdırılacaqdır.

**Açar sözlər:** Əbubəkr ibn Xosrov, Əli ibn Osman əl-Cüllabi əl-Hücviri, «Munisnamə», «Kəşf əl-məchub», mənqəbə, sufilik, təriqət

### The Comparative Research of Chapters III, IV of «Munisnama» by Abubakr Ibn Khosrov al-Ustad and «Kashf -al- Mahjub» by Ali Ibn Uthman al- Jullabi-al-Hucwiri Summary

One of the main aims set in this article is assessing «Munisnama» by Abubakr Ibn Khosrov as a source. Another aim is proving irreplaceable place of this work, assessed as an informative source, in the study of religious philosophical Tariqa literature. For that purpose «Munisnama» should be researched alongside with one of the significant works written in hagiography literary genre. The work meant for comparison is fundamental hagiographic treatise «Kashf al-Mahcub», one of the essential and leading works in Manqaba Literature (Hagiographical Literature) by Ali Ibn Osman al-Jullabi al-Hucwiri. As a result of this comparison the part of Munisnama including just two chapters was discovered to be of great significance. It was discovered that the saints, sheiks, tariqa (religious way) leaders, presented by Abubakr in the 2 chapters, were very important in religious philosophical movement Tasawwuf (mysticism). The comparative research enabled us to discover the irreplaceable role of «Munisnama» in the study of Tariqa and Mangaba Literature. As a matter of fact the material comprised of just two chapters can be on a par with other individual works for its content capacity. The study and research of these two chapters will still serve as a source for learning about more saint people and exploring many sources. From this point of view Munisnama will still be studied and researched.

**Key words:** Abubakr Ibn Khosrov, Ali Ibn Osman al Jullabi al Hucwiri, «Munisnama», «Kashf-al Mahjub» (The Revelation of the Veiled), Tariqa (Religious and spiritual path), Mangaba (Hagiography-literary genre), Sufism

### Giriş

XIX əsrin sonlarında Azərbaycan ədəbi mühitinə təqdim olunmuş XII əsr müəllifi Əbubəkr ibn Xosrov əl-Ustadın «Munisnamə» əsərini dəyərləndirərkən onun bir mənbə kimi xüsusi çəkiyə malik olduğunu qeyd etməmək mümkün deyildir. Bildiyimiz kimi, İslam dünyasında IX yüzillikdən etibarən təsəvvüf cərəyanı meydana çıxmış və XI əsrdən isə təriqətlər təşəkkül tapmağa başlamışdır. İslam şərqində orta əsrlərə aid bədii söz sərvətinin mühüm bir qolunu təriqət ədəbiyyatı təşkil edir. Ümumiyyətlə, təriqət ədəbiyyatı bu dövrün bədii-fəlsəfi düşüncəsində, dini-ədəbi məfkurəsində o qədər önəmli yer tutur ki, bütün orta əsr müsəlman aləminin söz sənətini və bədii sərvətini təriqət ədəbiyyatı olmadan təsəvvür etmək mümkün

deyildir. (1. səh.5.) Bunlarla paralel olaraq bir vəlinin kəramətlərini əks etdirən «mənqəbələr» də yaranmağa başlamışdır ki, bunlar da ilk əvvəl «təsəvvüfi təbəqət kitabları»nda və «övliya təzkirələri»ndə yer almışdır. Əsasən XIII əsrən etibarən ərəb, fars və türk dillərində hər hansı bir vəli, övliya haqqında «mənaqib», «mənaqibnamə», bəzən isə «vilayətnamə» adlanan müstəqil əsərlər yaranmışdır ki, bunlar da tədricən İslam dünyasının hər tərəfinə yayılmışdır. (6. səh.1) Təriqət ədəbiyyatı orta əsr islam şərqində yaranmış ədəbi irsin ən mühüm hissəsini təşkil edir. Söhbət **aqioqrafik** ədəbiyyatdan gedəndə fikirdə ilk növbədə orta əsr və həmin dövrdə oxucuları daha çox cəlb edən, mömənlərin həyat tərzini əks etdirən əsərlər canlanır. Əslində, məhz, həmin dövrdə, sözün tam mənasında, «aqioqrafik» ədəbiyyat (mənqəbə ədəbiyyatı) mövcud olmuşdur. (3, s.38) Mənaqibnamə janrndakı əsərlər tarixi-mənəvi şəxsiyyətlər haqqında yazılmış mühüm tarixi və təsəvvüfi mənbələrdir. Bu əsərlərin özünə məxsus bir ifadə sistemi vardır. İlk baxışda əfsanə kimi görünsə də əslində bu hekayələrdə mühüm tarixi, dini, mədəni, folklorik məlumatlar öz əksini tapmışdır. Buna görə də onları oxumaq və incələmək xüsusi hazırlıq tələb edir.(8. səh.3)

Əbübəkr ibn Xosrov əl-Ustad öz dövründə belə geniş vüsət tapmış bir ideoloji hərəkata və onun əsasında yarınmış janra, təbii ki, biganə qala bilməzdi. Məhz bu səbəbdən o, «Munisnamə»nin III və IV fəsillərini bilavasitə sufizmə həsr etmişdir (11, s.10<sup>a</sup>-61<sup>a</sup>). «Munisnamə»nin «didaktik» adlandırdığımız hissəsində həcm baxımından ən böyük yer tutan bu aqioqrafik fəsillər, müvafiq olaraq, «Şeyxlər, övliyalar, abidlər və təriqət başçılarının adları, onların sözləri və hekayətləri haqqında» və «Bu şəxslərin fəzilətləri, doğulduqları yer və zaman haqqında» adlanır. Bu fəsillər mənaqibnamə xarakteri daşıyır. Əslində, dediyimiz kimi, mənaqibnamələrin yazılmışında əsas məqsəd hər hansı bir vəlinin özü, təməlini qoyduğu təriqət və yetişdiriyi müridlər haqqında məlumatı özündə cəmləşdirib təqdim və təbliğ etməkdir, amma əsas amillərdən biri də belə mənaqibnamələrin vasitəsi ilə vəlinin özünü və təriqətinin prinsiplərini rəsmi din nöqtəyi-nəzərini təmsil edən üləmaların qarşısında təsdiq etməsidir. Bu isə az əhəmiyyətli məsələ deyildir.(5. səh.36.)

Biz də, həmçinin nəzərə alduğumız fəsilləri məhz bu nöqtəyi-nəzərdən araşdırmışıq. Həmin fəsillər arasında, daha doğrusu, «Munisnamə»nin III fəslinin sonunda müəllifin maraqlı bir mülahizəsinə rast gəlirik:

«مقصود از تذکار و غرض از نکر آثار این جماعت مؤلف کتاب را ابوبکر بن خسرو الاستاد را آن بود که بیرون از آنچه خوانده بود که عند ذکر الصالحین تنزل الرحمة خبری از اخبار نبوی و آثار مصطفوی صلم یافته بود یعنی هر که در کاری عظیم فرو ماند و چاره آن کار نداند یا کسی در دی یا غمی یا قرضی یا بیماری یا دلتنگی داشته باشد چون این جماعت اعزه را که یاد کرد شد بر درگاه باری جل و علا شفیع برد البته مقصود که دارد حق تعالی به برکات استشفاع این طایفه میسر گرداند و کارهاش در دنیا و آخرت بر آرد و هر درد و رنج که به علاج زایل نشود از وی دفع کند آما موت.»

«Kitabın müəllifi Əbübəkr ibn Xosrov əl-Ustadın bu camaati (sufiləri) xatırlamaqdə məqsədi və kəlamlarını yad etməkdə niyyəti budur ki, o, oxuduqlarından əlavə peyğəmbərin hədisləri və Mustafanın (Məhəmməd peyğəmbərin) – ona Allahu salam və salavati olsun! – sözləri içərisində belə bir fikrə rast gəlmişdir: «Salehləri yad edərkən ilahinin mərhəməti nazil olur». Yəni kim böyük bir işdə aciz qalıb çarəsiz qalanda, yaxud dərdi, qəmi, borcu, xəstəliyi və sixintisi olan bir tayfa, əgər haqqında danışılan bu şərəfli camaati qüdrətli və uca Tanrıının dərgahına vasitəçi salsa, şübhəsiz, həmin tayfanın (sufilərin) vasitəciliyinin bərəkəti sayəsində Allah-teala onları məqsədinə yetirir, dünyada və axirətdə işlərini düzəldər, müalicə ilə aradan qalxmayan hər dərdini və əzabını yox edər, bircə ölümən başqa...» (11, s.19<sup>a</sup>).

Qeyd etmək lazımdır ki, bu fəsillər «Munisnamə»nin rus dilinə tərcüməsinə daxil edilməmişdir və prof. R.M.Əliyev bunu həmin fəsillərin «oxucular üçün maraqlı olmayacağı» ilə əsaslandırmışdır (4, s.572). Əlbəttə, geniş oxucu kütləsinin maraqlı baxımından bu mövqe, haradasa, haqlı sayıla bilər, lakin həmin fəsillər, şübhəsiz, elmi nöqtəyi-nəzərdən çox əhəmiyyətlidir və ciddi maraq doğurmalarıdır. Son dövrdə şərqsünaslıqda sufizmə, onun tarixinə, nəzəriyyə və praktikasına xüsusi diqqət yetirilməsi də bunu təsdiq edir.

Göstərilən fəsillər, adlarından da göründüyü kimi, erkən sufizm nümayəndələri haqqında əsasən bioqrafik məlumatları əhatə edir. Burada onların doğum və vəfat illəri, təriqətə qədəm qoymalarının tarixçələri, səbəbləri və mistik təcrübələrini ifadə edən faktlar və onlara aid sözlər, fikirlər verilmişdir. Bu zaman əl-Ustad, şübhəsiz, öz dövründə mövcud olmuş mənbələrdən faydalananmışdır. Məlumudur ki, artıq X əsrən başlayaraq sufizmin tarixinə dair əsərlər meydana çıxmışdır. Mənqəbə və ya mənaqib ədəbiyyatı IX əsrən etibarən təsəvvüf tarixində sufilərin nümayiş etdiridləri, izhar etdiridləri, harügülədə adlandırılara bilən hadisələri özündə cəmləşdirən kiçik hekayətlər şəklində meydana çıxmışdır. (7. səh. 21.)

Biz Əbübəkr ibn Xosrov əl-Ustadın «Munisnamə»sini araşdırarkən onu başqa-başqa müəlliflərin mənqəbələri ilə müqayiseli şəkildə tədqiq etməyə cəhd etmişik. Bu mənbələrdən biri XI əsrə yaşayıb-yaratmış Əli ibn Osman əl-Cüllabi əl-Hücviriyə aid olan «Kəşf əl-məhcub» əsəridir. Hücvirinin elm

aləminə mükəmməlliyi ilə çoxdan bəlli olan «**Kəşf əl-məhcub**» əsəri son dərəcə qiymətli və informasiya nöqtəyi-nəzərdən əvəzsiz bir abidə kimi qəbul olunmuşdur. Bu, iri həcmli əsər təsəvvüfün nəzəri və praktik məsələlərini sistemli şəkildə təqdim edən ilk fundamental əsərdir. Əsər əsasən iki hissədən ibarət olub, birinci hissədə **elm, fəqirlilik, dərvişlik, sufi davranışları** və başqa xüsusiyyətləri ətrafindakı **ixtilaf** və **məlamətləri** açıqlayır, daha sonra ilk dörd xəlifə, Əhl-i beyt və bu zümrədən olanlar xatırlanır və sonra **məşhur sufi şeyxlərini**, onların həyat təcrübələrini, kəlamlarını, tövbə səbəblərini, yaratdıqları təriqət yönələrini açır. İkinci hissə - «**Kəşf ül-hicab**» adlanır və bu hissədə **mərifətullah, tövhid, iman, namaz, oruc, həc, səhbət, təsəvvüf** və s. bu kimi təsəvvüf terminləri açıqlanır. Yəni gördüyüümüz kimi, «**Munisnamə**»dən fərqli olaraq bu əsər sırf elmi bir traktatdır. (9, s.458-460). **Hücvirinin** bu qiymətli əsəri rus dilinə tərcümə edilərək 2004-cü ildə çap olunmuşdur. (2.)

Nəzərə alsaq ki, Hücvirinin mənqəbəsi öz-özlüyündə müstəqil, fundamental bir əsərdir, Əbübəkrin əsərində isə səhbət ancaq iki fəsildən gedir, apardığımız müqayisə «**Munisnamə**»nin çox mükəmməl bir mənbə olduğunu iddia etmək imkanını verir. Belə ki, bu iki əsərdə eyni sufilər haqqında məlumatlara rast gəldiyimiz kimi, biri digərində təkrar olunmayan övliyalar haqqında da məlumat ala bilirik. Əksər hallarda isə «**Munisnamə**»də adı çəkilən bir sıra övliya haqqında «**Kəşf əl-məhcub**»da heç bir məlumat rast gəlmirik. Hər iki mənbədə adları çəkilən simalar haqqında isə bəzi hallarda eyni, bəzən isə müxtəlif məlumatlar əldə edə bilmişik. Örnək olaraq «**Munisnamə**»də yer almış bəzi məqamları «**Kəşf əl-məhcub**» əsərlərindəki uyğun hissələrlə müqayisəli şəkildə nəzərdən keçirək:

**Məruf Kərxi və Səri Səqəti** haqqında bir hekayət:

آورده اند که در بازار بزاران بغداد سری دکانی داشت. یک روز معروف کرخی آمد و کودکی پیتیم با وی بود. سری را دید بـ آن دکان نشسته.

او را گفت:

- ای سری، این پیتیم را من جامه کنم یا تو؟  
سری آن پیتیم را جامه کرد.

معروف خرم گشت، گفت:

- چنانکه مرا و این طلف پیتیم را شاد کردی، خدای تعالی ترا شاد کناد و دنیا را بر دل تو دشمن گرداناد و ترا راحت دهاد از آنچه تو در آنی.

سری گفت: «چون از دکان بـ خواستم، در دل من هیچ چیز دشمن تر از دنیا و متعاع دنیا نبود.».

Deyirlər, Bağdadın «bəzzazlar» bazارında **Sərrinin** dükanı var imiş. Bir gün **Məruf Kərxi** yanında bir yetim uşaqla oraya gəlir. Görür ki, Səri öz dükanında əyləşmişdir. Ona deyir:

- Ey Səri, bu yetimi mən geyindirim, ya sən?

Sərr [dərhal] o yetim uşağı geyindirir.

Məruf sevinib deyir:

- Sən məni və bu yetim uşağı necə sevindirdinsə, Allah-təala da səni elə sevindirsin, dünyani sənin ürəyinə düşmən eləsin və olduğun yerdə sənə rahatlıq bəxş etsin.

Səri deyirmiş: «Dükəndən çıxanda mənim ürəyimin dünyadan və dünya malından böyük düşməni yox idi...». (11, s.25<sup>a</sup>).

Bu kiçik epizodla müəllif təsəvvüfün əsas ideyalarından birini – «**dünya nemətlərinə bağlanmamaq**» fikrini uğurlu bir şəkildə ifadə etmişdir.

Dedyimiz kimi, övliyalar haqqında olan məlumatlar bəzi hallarda tam olmasa da müəyyən qədər yaxın variantlarda müxtəlif müəlliflərin əsrlərində yer almışdır.

Məsələn Hücvirinin «**Kəşf əl-məhcub**» əsərində bu epizod belə bir şəkildə verilmişdir:

اندر بازار بغداد سقط فروشی کردی چون بازار بغداد بـ سوخت، وی را گفتند:  
- دوکانت بـ سوخت.

گفت:

- من فارغ شدم از بند آن.

چون نگاه کردند، دوکان وی نسوخته بود و از چهار sowi آن ھمه دوکانها بـ سوخته. چون آن چنان بـ دید ھرچه داشت به درویشان داد و طریق تصوّف اختیارکرد.

**Səqəti** Bağdad bazarında ticarətlə məşğul idi. Bir gün bazar yanır.

Ona deyirlər:

- Dükəniniz yandı.

O deyir:

- Mən ondan asılılığımdan qurtuldum.

Sonra baxıb görürler ki, onun dükəni yanmamış, amma dörd bir yanı yanib kül olmuşdur. Vəziyyəti belə görəndə o, malik olduğu hər bir şeyi dərvishlərə paylamış və təsəvvüf yoluna düşmüşdür. (10, s.70)

Göründüyü kimi, Əbübəkrin təsvirində **dünya nemətlərinə bağlanmamaqla** bərabər, eyni zamanda bir **seyirxahlıq, əldən tutma** kimi üstün xüsusiyyət də öz əksini tapmışdır və müəyyən qədər daha kamil, daha üstün əxlaq əks etdirilmişdir.

Zəmanəsinin adlı-sanlı övliyalarından olmuş **Şəqiq Bəlxı** ilə bağlı bəzi hekayətlər hər iki mənbədə yer almamışdır da, eyni fikri ifadə edən bir epizod rastımıza çıxmışdır. Həmin epizod «**Munisnamə**»də belə verilmişdir:

بە روایتی دیگر گفتəن اند کە سبب توبه و زهد او آن بود کە غلامی را دید بازى می کرد و خنده می زد و در بلخ قحطی عظیم پدید آمده بود و مردم سخت دل تنگ و فروماندە و عاجز بودند.

شقيق آن غلام را گفت:

- شرم نداری کە در میان چنین قحط و گریه و زاری مردم خنده زنی؟ بیم آنسəت کە مرادمان همه از گرسنگی ھلاک شوند.

غلام گفت:

- بر من، به دو جو من بندə ام و خواجه محثشم دارم. او خود غم من خورد و مرا غمی نیست. شقيق را سخن غلام موثر آمد و در دلش کارگر و نعره بزد و گفت: «غلامی کە خود را بندə مخلوقی داند از قحط و تنگی نمی ترسد و این است بە آنکە خواجه محثشم دارد. نه من از این غلام کمترم و نه خواجه او از رازق من تو انگرتر است، پس چرا غم روزی خورم. چون می دانم کە مرا رزاقی هست کە روزی من میرساند بس این همه بار چیست کە برخود نهاده ام؟» ترک دنیا کرد و از مهر همه برخاست.

**Şəqiqin** tövbə edib zahid olmasının səbəbi haqqında bir başqa rəvayət də söyləyirlər: Bəlxdə çox ağır, qıtlıq və acliq olubmuş, xalq həmin vaxtlar çox əziyyət, zülm, acliq çəkirmiş. Bu arada camaat çox ziyanə düşmüş, çox sixıntı çəkmişdir. Bu ağır zamanda Şəqiq özü üçün deyib-gülən, əylənən maymaq bir qulla rastlaşır və onu yersiz əyləndiyi üçün qınayır və deyir:

-Sən bu qıtlıq, sixıntı olan bir zamanda utanmırsan, deyib-gülürsən? Hələ heç məlum deyildir ki, bu acliqdən əhali salamat çıxacaqdır.

Qul onun qınağına məhəl qoymayaraq, deyir:

- Mən iki arpaya qulluq edirəm, zəngin bir ağam var, mənim üçün narahat olub, dərdimi də o çəkməlidir. Ona görə də mən heç qəm etmirəm.

Qulun bu sözləri Şəqiqə çox təsir edir və ürəyində iz qoyur. Fikirləşir ki, özünü bir məxluqun qulu hesab edən bu qul acliqdan, sixıntıdan qorxmayaraq, zəngin ağasına güvənib, özünü rahat hiss edirsə, özü bu quldan əskik qul olmadığı halda, nə də bu qulun ağasının onun ağasından güclü olmadığı halda o niyə ruzi dərdi çəkməlidir?

Deyir: «Bir haldakı mənim və hamının ruzisini çatdıracaq rəzəzaqın mövcudluğunu bilirəm, nəyin fikrini edirəm?»...

Burada o bir nərə çəkir və tövbə edir. Bundan sonra o dünyəvi sevgi, nemətlərdən el çəkib bir başqa dünyaya könül veri. (11, s.28<sup>a</sup>)

Hucvirinin «**Kəşf əl-məhcub**»nda isə belədir:

و گويند ابتداي حال وى آن بونكه سالي اندر بلخ قحطى افتاده بود و مردمان مر يكى دى يىگر را مىخورىند و همه مسلمانان اندوهگىن بوندن. غلامى را ديدند کە در بازار مىخندىد و طرب مىكىرد مردمان گفتند:

- چرا مى خندي؟ شرم ندارى کە همه مردمان اندر اندوه ماندahan و تو چندىن شادى هميكنى؟  
گفت:

- مرا هيچ اندوه نىست کە من بندə آنksam کە ورا يكى ده است و شغل من از دل من برداشته است.

شقيق گفت: «رضى الله عنہ بار خدایا، این غلام بە خواجه اى کە يكى ده دارد چندىن شادى مىكند و تو مالىك الملوکى و روزى ما اندر پىيرقته اى و ما چندىن اندوه بر دل گماشتە ايم!»

از شغل دنیا رجوع كرد و طریق حق سرپن گرفت و نیز هرگز اندوه روزى نخورد.  
و پيوسته گفتى: «شاگرد غلاميام شاگرد غلاميام، و آنچه ياقتم بدو ياسافتم» و اين از وى تواضع بود.

Deyirler ki, bir il Bəlxdə çox ağır qıtlıq olur, insanlar bir-birlərinin ətini yeyir, çox dərd çəkirdilər. (**Şəqiq**) bazarda deyib-gülən bir qul görür. Ona deyir:

- Nəyə gülürsən, utanıb, xəcalət çəkmirsən, camaat dərd içində olduğu halda şadyanalıq edirsən?

Qul deyir:

- Mənim heç dərdim yoxdur, mənim ağamın bir kəndi var, o mənim ürəyimin sakitliyini təmin etmişdir.

Şəfiq (öz-özünə) deyir: «Ruzini verən Allahdır. Ey Xudaya, bu qulam bir kəndi olan ağasına arxayı olub belə şadyanlıq etdiyi halda, biz sənə, ruzimizi verən, yeri göyün maliki olan Allaha sığınib, niyə fikir etməliyik!»

Bundan sonra o, dünyadan əl çəkib haqq yolunu tutmuş və daha heç nəyin fikrini etməmişdir. O tez-tez deyərdi: «Qulamin şagirdiyəm, qulamin şagirdiyəm və hər şeyi ondan öyrənirəm». Bu isə onun **təvazökarlığına** işaret edirdi. (10, s.71)

Gördüyüümüz kimi, bu epizodda **aparıçı fikir-Allaha sığınmaq, Allaha tapınmaqdır.**

Bundan başqa, bu hekayətdə təsəvvüfün vacib şərtlərindən olan **təvazökarlıq** da yer almışdır.

Bir başqa hörmətli övliyalardan biri olan **İbrahim Ədhəm** bağlı bir epizod da hər iki müəllifin əsərində müəyyən, kiçik fərqlərlə yer almışdır. Əbbubəkrin «**Munisnamə**»sində bu epizod belə əks olunmuşdur:

وقتی بشکار رفت خرگوشی بدبید(پدید) آمد در دنبل آن خرگوش افتاد و می دوید. جون به آن خرگوش رسید هاتقی اواز داد که: «ای پسر ادهم! ترا از بھر این آفریده اندتا جانوری را که جان و روزی از ما دارد بیجان کنی؟» در حال نعره بزد و از اسب در افتاد و جون به هوش آمد شیانی را بدید از پدر خویش. او را پیش خواند و جامه و اسب و ساز خود جمله به آن شیان پوشانید و روی به بازیه نهاد و به مکه رفت و آنجا با سفیان ثوری مصاحب شد و مدتی با او در مکه بود. و بعد از آن به شام رفت و در صحبت فضیل عیاض و در شام فرمان یافت و تازنده بود از باغانی و حبوب کاری خورد.

Günlərin bir günü (**İbrahim Ədhəm**) ova çıxır, bir **dovşan** görür, onu ovlamaq istəyir, onu çox qovur, nəhayət dovşana yetişir.

Həmin o anda bir məlek onun qulağına piçıldayı: «Ey Ədhəmin oğlu, sən bu dünyaya yaratdığımız, yaşatdığımız, yedirdiyimiz, içirdiyimiz aciz, cilz bir varlığın canını almaq üçünümü gəlmisən?»

İbrahim Ədhəm bu səsi eşidən kimi atın belindən yixılır və huşunu itirir. Bir qədər sonra ayılır və atasının çobanlarından birini görür. Onu yanına çağırıb, əynindəki paltarları, yanındaki silahları çıxarıb ona verir, özü isə çölə üz tutur... Cox gedir, nəhayət **Məkkə** şəhərinə çatır. Orada **Süfyən Suri** ilə görüşür. Bir müddət onun yanında qalıb, ondan elm öyrənir və daha sonra **Şama** yola düşür. Şama gəlir və ömrünün sonunadək orada qalır. O, Şamda **Fozeyl İyazla** müsahib olur. Orada əkmək-becərmək, bağçılıq işləri ilə məşğul olur. (11, s. 26<sup>a</sup>)

Hucvirinin «**Kəşf əl-məhcub** »unda belə verilmişdir:

از اول حال امیر بلخ بود. چون حق تعالی را ارادت آن بودکه پادشاه جهانیگردد، روزی به صید بیرون شده بود و از لشکر خود جدا مانده، از پس آهویی بتاخت. خدای عز و جل به کمال الطاف و اکرام خود مر آن آهو را با وی به سخن آورد تا به زبان فصیح گفت: «اللهذا خلقت؛ أم بهذا أُمِرت؟ از برای اینکارت آفریدهند، یا بدین کار فرموندنت؟» وی را این سخن دلیل گشت توبه کرد و دست از ممالک دنیا بکل بازکشید و طریق زهد و ورع بر دست گرفت.

**O (İbrahim Ədhəm)** əvvəl **Bəlxin** şahzadəsi idi. Sonra Allah-təalanın iradəsi ilə hökmdar olmuşdur. Bir gün ova çıxmış və bir **ahunun** ardınca çaparaq dəstəsində ayrı düşmüşdür. Allah-təalanın xeyir-duası ilə ahuya danışmaq qabiliyyəti verilmiş və o demişdir: «Sən bunun üçünümü yaranmışan, yoxsa səni bunu etmək üçünümü yaratmışlar?»

Bunu eşidən kimi o, dünya malından əl çəkib zahidlik yolunu tutmuşdur.(10, s.65.)

Xüsusi çəkiyə, ehtirama malik sufi şeyxlərindən biri də, heç şübhəsiz, **Əbu Nəsr Boşr ibn Əl-Hariz Əl-Xafidir** ki, ona da «**Munisnamə**»də xüsusi yer verilmişdir. Ondan kiçik bir epizodu nəzərdən keçirək:

روزى در راهى ميرفت و كاغذ پاره يافت برگرفت و در آن نگاه كرد و نام خدای عز وجل بر وی ديد كه مردم در زير پاي ميسپرند و آن كاغذ را ميرود قدرى بوی خوش بخريدي و آن كاغذ را مقطر كرد و در شکاف ديواري نهاد. آن شب در خواب ديد كه هاتقی اواز داد كه، «اي بشر بشارت باد ترا كه چنانكه تونام ما راخوشبوی كردی ما نيز نام تو در دنیا و آخرت خوش گرداينیم».

Günlərin bir günü **əl-Hariz** üzərində Ulu Tanrıının adı yazılmış bükülmüş bir kağız parçasının yerə düşdüyüünü görür, əyilərək onu yerdən götürür. Onu aparır, xoş rayihəli ətir alır, kağızin üzərinə səpir və bir divar çatının arasında gizlədir. Həmin gecə onun qulağına qeybdən bir səs gəlir. Səs deyirdi:

«Ey Boşr! Sən bizim adımızı uca tutdun, üzərinə ətir səpdin. Bizim də sənə müjdəmiz vardır. Bil və agah ol ki, biz də sənin adını həm bu dünyada, həm də axırtədə daima uca tutacaqıq». (11, s.21<sup>b</sup>)

Hucvirinin «**Kəşf əl-məhcub** »unda isə bu epizod belə verilmişdir:

ابتدای وی آن بودکه روزی میست می آمد. اندر میان راه کاغذ پاره ای یافت. مر آن را به تعظیم برگرفت، بئر آن نیشته دیدکه: «بسم الله الرحمن الرحيم». آن را معطر کرد و به جایی پاک بنهاد. آن شب مر خداوند تعالی را به خواب دیدکه وی را گفت:

«طَبِيَّتَ اسْمَى فَعَزَّزَتِي لِأَطْبَيَّنَ اسْمَكَ فِي الدُّنْيَا وَالْآخِرَةِ. نَامَ مَرَا خَوْشَبُوی گَرْدَانِيَّدِی، بَهْ عَزْتَ مَنْكَهْ نَامَ تَرَا خَوْشَبُوی گَرْدَانِم در دُنْيَا وَآخِرَتْ، تَاکَسَ نَامَ تَوْ نَشَنَوْدَ الْاَكَهْ رَاحَتِی بَهْ جَانَ وَى آِیدِ». آنَگَاهَ تَوْبَهْ كَرَدَ وَ طَرِيقَ زَهَدَ بَرْ دَسَتَ گَرْفَتَ وَ اَزْ شَدَتَ غَلَبَهْ اَنَدَرَ مَشَاهِدَتَ حَقَ تَعَالَى هِيجَ چِيزَ اَنَدَرَ پَايَ نَكَرَدَ.  
ازَ وَى عَلَتَ آنَ بِيرَسِيدَندَ.  
گَفَتَ:  
«زَمِينَ بِسَاطَ وَى اَسْتَ، وَ مَنَ روَا نَدارَمَ كَهْ بِسَاطَ وَى سَپَرَمَ وَ مَيَانَ پَايَ مَنَ وَ زَمِينَ وَاسْطَهِ اَبِيشَادَ».

**Onun (əl-Harizin)** Tövbə etməsinin səbəbi bu olmuşdur ki, bir gün sərxoş halda gəlmiş. Yolun ortasında kağız parçası görür. Onu ehtiramla qaldırıb görür ki, üzərinüdə «Bismillah Rəhmani Rəhim» yazılmışdır. Ona ətir vurub təmiz bir yerə qoyur. Həmin gecə yuxuda görür ki, Xudavəndi-aləm ona deyir:

«Sən ki, bizim adımız uca tutub, üzərində adımız yazılmış kağıza ətir vurub ehtiram göstərdin, bil ki, sənin adın da həm bu dünyada, həm də axırətdə daima uca tutulacaqdır».

(O) həmin an tövbə edib, zahidlik yolunu tutmuşdur. Onun bu gördükərindən ürəyi elə şiddətlə döyünmüşdür ki, ayaqları üstə dayanmağa gücü qalmamışdır. Ondan bunun səbəbini soruşanda demirşdir:

«Yer Onun büsəti dir və mən bu büsətin dağılmamasını rəva bilmərəm». (10, s.66)

Həm Əbübəkrin «Minisnamə»sində, həm də Hücvirinin «Kəşf əl-məhcub»unda yer almış Əbu Həfs ibn Səlləmə ilə bağlı olan bir epizodu müqayisəli şəkildə nəzərdən keçirək. Bu epizod «Munisnamə»də belədir:

نَقَسْتَ كَهْ سَالَى بَهْ بَغْدَادَ رَفَتَهْ. هَمَانَ رَوْزَ كَهْ دَرَ شَهَرَ شَدَ، جَمَلَهْ بِيرَانَ بَغْدَادَ گَرَدَ آَمَدَنَدَ وَ بَهْ زَيَارَتَ اوْ رَفَتَنَدَ. وَ هَمَهْ اَزَ وَ پَرسِيدَندَ  
كَهْ جَوانَمَرَدَى چِيَستَ؟  
اوْ گَفَتَ:

- من مهمان شمایم سخن شمارا باید گفت از بھر فایدہ شما بیشتر گویید تا من فایدہ گیرم.

اول چنید گفت:

- جوانَمَرَدَى تَرَكَ دَعَوَى كَرَدَنَ اَسْتَ وَ اَزَ بَھَرَ مَرَدَمَ كَارَ كَرَدَنَ.

ابوحفص گفت:

- سخنی نیکو گفتی و لیکن نزد من جوانَمَرَدَ انصاف از خود دادن اَسْتَ وَ اَزَ بَھَرَ خُودَ انصاف نخواستَنَ.

جنید جماعت پیر را گفت:

- برخیزید و سیله تسلیم کنید که ابوحفص برآمد و فرزندانش زیارت آمد و به این که او گفت مریدی نیست.

روز دیگر پرسیدند که کرم چیست؟

ابوحفص گفت:

- کرم آنست که دنیا را به محتاجان بازگذاری و خود روی به خدای تعالیٰ آری.

روز دیگر پرسیدند که، ادب درویشی چیست؟

گفت:

- حرمت پیران نگاه داشتن و با برادران نیکو زیستن و از مهتران نصیحت باز نگرفتن و ترک خصومت با مردم کردن و بربار

بودن و ذخیره ننهادن و غم فردا نخوردن و ترک صحبت تا اهلان کردن و در کار دین پاری کردن.

روز دیگر پرسیدند که خردمند کیست؟

گفت:

- الطالب نفسه بالاخلاص يعني آنکه طلب اخلاص از خویشن کند و در عمل مراقبی نباشد.

دیگر پرسیدند که مرد کیست و کرا مرد توان خواند

گفت:

- آنانکه عهد عز و جل بجای آرند چنانچه گفت: ..... جنید رحمة الله و جمله مشایخ بغداد بروی آفرین کردن و جمله مقالات او را

به نوشتند.

Deyirlər ki, o, (əbu Həfs) bir il Bağdada gedibmiş, elə gəldiyi gün şəhərin bütün pirləri toplaşış onun ziyanətinə gəlmışlər. Ondan comərdliyin nə olduğunu soruşmuşlar. Onların cavabında buyurmuşdur:

Mən sizin qonağınızam. Sizin kəlamlarınızdan, fikirlərinizdən bəhrələnmək üçün sizi dinləmək lazımdır. Ona görə də birinci siz sözünüüzü deyin, mən də sizdən faydalanim!

Birinci sözü Cüneyd demişdir:

- Comərdlik davadan, savaşdan əl çəkib, xalq üçün çalışmaqdır.

Əbu Həfs demişdir:

- Gözəl fikirdir! Ancaq mənim fikrimcə, comərdlik hamiya əl tutub, hamiya hər yardımı edib, özü üçün heç bir şey ummamaqdır.

Cüneyd pirlərə demişdir:

- Ayağa qalxın! Razi olun ki, Əbu Həfs həm adəmə, həm də adəm övladına üstün gəldi. Onun sözünə şübhə yoxdur.

Ertəsi gün kərəmin (bəxşış,pay) nə olduğunu soruşanda demışdır:

- Kərəm dünyani ehtiyacı olanlara vermişdir. Kərəm uca tanrıya müraciət etməkdir.

Bir başqa gün dərvişin hansı xüsusiyyətlərə malik olduğunu soruşmuşlar.

Demişdir:

- Pirlərə hörmət etmək, yaxşı insanlarla yaxınlıq etmək, böyüklerin nəsihətini dinləmək, xalqla dost münasibəti qurmaq, səbirli olmaq, axırətinin düşünmək, axırət üçün qənaət etmək, sabahın fikrini çəkməmək, zalımlarla yaxınlıq etməmək, onlarla ünsiyyətə girməmək, din yolunda əlindən gələni əsirgəməmək kimi xüsusiyyətlərə malik olmalıdır.

Daha sonra ondan müdrik insan barəsində soruşmuşlar.

Demişdir:

- Özündə sədaqəti, dürüstlüyü, doğruluğu tərbiyə edib, nəfsinə ağalıq etməyi bacaran, bu xüsusiyyətləri qiymətləndirməyi bacarıb, onlara riayyət etməklə yaşayan insan müdrik insandır.

Soruşmuşlar:

- İnsan kimdir? Kimi insan adlandırmaq olar?

Cavab vermişdir:

- Allahın buyurduğuna əməl edən adam insandır.

Cüneyd və Bağdad şeyxləri ona öz təşəkkürlərini bildirdikdən sonra onun dediklərini qeyd edib müzakirə etməyə başladılar. (11, s.35<sup>a,b</sup>,36<sup>a</sup>)

Hücviridə isə belədir:

چون به مسجد شونیزیه آمد مشایخ جمله بیامند و جنید با ایشان بود. وی تازی فصیح میگفت با ایشان چنانکه جمله از فصاحت وی عاجز شدند از وی سوال کردنکه:

- مَا الْفُتوْءُ؟

وی گفت:

- شما ابتدا کنید و قولی بگویید.

جنید گفت:

- «الْفُتوْءُ عَنِي تَرْكُ الرُّؤْيَةُ وَ إِسْقَاطُ النِّسْبَةُ». فتوت نزدیک من آن است که فتوت را نبینی و آنچه کرده باشی به خود نسبت نکنی که: «این من میکنم».

ابوحفص گفت:

- «مَا أَحْسَنَ مَا قَالَ الشَّيْخُ، وَ لَكِنَّ الْفُتوْءَ عِنْدِي أَدَاءُ الْإِنْصَافِ وَ تَرْكُ مُطَالَبَةِ الْإِنْصَافِ».

«نیکوست آنچه شیخ گفت ولیکن فتوت به نزدیک من دادن انصاف بود و ترک طلبکردن انصاف».

جنید گفت:

- رحمةم الله قوموا یا اصحابنا، فقد زاد ابوحفص على آدم و ذريته برخیزید یا اصحابنا که زیادت آورد ابوحفص بر آدم و ذریت وی اندر جوانمردی.

Bir dəfə (**əbu Həfs**) «Şuniziyə» məscidində, Cüneydin də iştirak etdiyi bir məclisdə olur. Onunla səhbət etməkdə özlərini aciz görən Bağdad şeyxləri sual verirlər:

- «Fətva» nə deməkdir?

O cavab verdi:

- Birinci siz başlayın, biriniz öz fikrinizi deyin.

Güneyd demişdir:

- Mənim fikrimcə, «fətva», özündə o (üstün) xüsusiyyətin olduğunu görməyib və elədiyi ilə öyünməməkdir.

Əbu Həfz demişdir:

- Öhsən Şeyxə! Amma mən deyərdim ki, «fətva» qarşı tərəfdən ədalət gözləmədən ədalətli olmaqdır.

Cüneyd müridlərinə demişdir:

- Qalxin! Belə ki əbu Həfs Adəmi də, Adəm övladlarını da üstələdi!» (10, s.78)

Gördüyümüz kimi, burada sözün qüdrəti, fikrin kamilliyi xüsusi vurğu ilə verilmişdir. Hər iki mətnə həm əbu Həfsin, həm də Cüneydin kəlamları çox yüksək qiymətləndirilmişdir.

Ümumiyyətlə, bu mənbələrin hər birində comərdlik, kərəm, ədəb, insan, müdrik insan kəlmələrinin anlamına xüsusi fikir veriliyi açıq-aşkar diqqəti çəkir. Bundan başqa, ilk növbədə ancaq Allaha tapınmaq, nəfsi hissələrdən uzaq olmaq, mərhəmətli və təvazökar olmaq kimi xüsusiyyətlərə malik olmanın fəzilətləri xüsusi vurğulanmışdır.

Nəzərdən keçirilmiş bu əsərlər müəlliflərinin həmin dövrün mənbələrindən uğurla qaynaqlandıqlarına dələlat edir və həmin mənbələrin müxtəlif və zəngin olduğunu açıq-aşkar göstərir. Çünkü, gördüyümüz kimi, tam eynilik, tam təkrarçılıq yoxdur. Bu da bizə müəlliflərin müxtəlif mənbələrdən qaynaqlandıqlarını söyləməyə əsas verir.

Son olaraq, onu qeyd etməliyik ki, Əbübəkr ibn Xosrov əl-Ustadın bu möhtəşəm əsəri hələ çox illər həm müstəqil, həm də müxtəlif müəlliflərin əsərləri ilə müqayisəli şəkildə araşdırılacaqdır.

### Ədəbiyyat

1. Yaqub Babayev. Təriqət ədəbiyyatı: Sufizm, Hürufizm Bakı «Nurlan»2007 səh.5, 132 səhifə
2. Али ибн Усман аль-Джуллаби аль-Худжвири «Раскрытие скрытого», перевод с английского А.Орлова, Издание первое,Москва 2004, 481с.
3. Е.А. Егорова Жанр агиографии и агиографическая модальность всовременном французском романе, Вестник Московского Университета. Сер. 9. Филология. 2008. № 1
4. Мунис-наме. Пер. с фарси, предис. и комм. Рустама Алиева. Баку, «Язычы», 1991, 584 с.
5. Ahmet Yaşar Ocak, Menakibnameler, Ankara-2010, səh.36. 130 səhifə.
6. Ahmet Yaşar Ocak, Bektaşı Menakibnamelerinde İslam Öncesi İnanc Motifleri, Enderun Kitabevi, İstanbul-1983, səh.1 262 səhifə
7. Ahmed Yaşar Ocak, Evliya Menakibnameleri, İstanbul.2016, səh.21. 173səhifə
8. Mehmet Rıhtım, Qırqlar. Azərbaycanın Sufi pirləri, Poliqrafiya mərkəzi.2014, səh.3. 175 səhifə
9. TDV İslam Ansiklopedisi, İstanbul 1998, 18-ci cild, səh 458-460

### Fars dilində:

10. على بن عثمان هجويري. كشف المحجوب. به كوشش فريدون آسيا بى عشقى زنجانى. قم: موسسه فرهنگى و اطلاع رسانى تبييان، 1393
11. مونس نامه. نسخه خطى موزة بريطانيا. شماره 9317

Rəyçi: dos. M.Məhəmmədi

Göndərilib: 22.09.2020

Qəbul edilib: 24.09.2020